

## XX ƏSR SATIRİK NƏSRİ KAMRAN MƏMMƏDOVUN ARAŞDIRMALARINDA (*Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında*)

### Xülasə

Məqalədə satirik nəsrin yaddaşalan nümunələrinə öz yaradıcılığında əhəmiyyətli yer ayıran Yusif Vəzir Çəmənzəminli irsinin bu istiqamətinə Kamran Məmmədovun mülahizələri təhlil və ümumilaşdırma hədəfi seçilir. Ədibin XX əsrin əvvəllərindən başlayaraq hekaya yaradıcılığının bilavasitə satirik təməyülə istiqamətlənməsini doğuran ədəbi ictimai amillər üzündə geniş dayanılır. Ədibin ilk mətbü həkayəsi olan "Şahqulunun xeyir işi" həkayəsindən başlayaraq, ciddi ictimai-sosial, ailə-məsiş problemlərinə həsr olunan hekayələrin da bilavasitə satirik yönümlü məhiyyət daşımaları diqqat mərkəzində saxlanılır.

**Açar sözlər:** satirik təməyül, həkayə, ictimai-tarixi şərait, komik vasitələr, ədəbi irs

**Giriş.** Azərbaycan ədəbi-bədii və ictimai fikir tarixində satiranın yaranması və ayrıca bir yaradıcılıq təməyülü kimi formallaşması zəngin ənənələrə söykənir. Hələ ağız ədəbiyyatından və folklor örneklerindən başlayaraq yazılı ədəbi-bədii təcrübəyə sirayət edən satiranın (və satirik gülüşün) zaman-zaman müxtəlif ədəbi növ və janrlarda yaradılan əsərlərdə özünü bürüzə verməsi, həm də cəmiyyət həyatında, ictimai münasibətlərdə, xalq və hakimiyət, üsuli-idarə və zəhmətkeş zümrələr arasında baş verən konflikt və olaylara realist bir yanaşmanın təzahür kimi mühüm əhəmiyyət kəsb edir.

Satiraya aid ensiklopedik məlumatlarda onun spesifik xüsusiyyətləri belə xarakterizə olunur: "Satiranın qarşısında başqa vəzifə durur. O, acı kinayə, sarkazm, açıq lağaqoyma formasında təzahür edərək, təkcə gülünc deyil, həm də təhlükəli olan ictimai qüsurları ifşa edir. Satira ifşa edilən hadisənin neytral və hətta mövcud personaj üçün mühüm olmayan bəzi müsbət cəhətlərini kənara atır və özünün bütün qüvvəsini qüsurların qabarlıq təsvirinə, bu qüsurların lağə qoyulmasına, ifşa olunanın tam mənasızlığının göstərilməsinə yönəldir" [1, s.235].

Satiraya klassik ədəbiyyatın Xaqani Şirvanı, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mə-

həmməd Füzuli, Molla Pənah Vaqif, Qasim bəy Zakir, Mirzə Fətəli Axundzadə kimi sənətkarlarının yaradıcılıq irsində həm mənzum, həm də nəşr şəklində əhəmiyyətli dərəcədə yer ayrılmış bu sahəyə marağın milli ədəbi-bədii təcrübədə davamlı və ardıcıl xarakter aldığı əyani olaraq təsdiqləyir.

Bu mənada XIX əsrin sonları və iyirminci yüzilliyin başlangıcında bədii nəsrədə satiraya önməli yer ayrılması, ictimai haqsızlıqlara, insani aşağılayan hallara münasibət bildirilməsi heç də təsadüfi deyil. Cəlil Məmmədquluzadənin, Əbdürəhim bəy Haqverdiyevin, Nəriman Nərimanovun, Seyid Hüseynin həcmə kiçik,ancaq qaldırılan mətləblərin, problem məsələlərin aktuallığı ilə seçilən hekayələrində satirik ünsürlərin, cəmiyyət həyatındaki eybəcərlilərə keskin münasibətin tədricən tündləşən, daha geniş yüksət qazanan təsvirlərlə süslənməsi belə bir həqiqətdən soraq verir.

Xalq həyatına və məişətinə, sadə adamların mənəvi dünyasına məxsus ən xarakterik məqamları hekaya yaradıcılığında canlandıran yaçıqlardan biri kimi Yusif Vəzir Çəmənzəminlinin bu istiqamətdəki fəaliyyəti heç şübhəsiz ki, dövrün, zamanın insan talelərinə və güzəranına getirdiyi sarsıntı və aşınmaların satirik qələmə münasibət hədəfi seçilənilərə fərqlənir.

\* Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. E-mail: konul1771@mail.ru

Filologiya elmləri doktoru, professor Kamran Məmmədovun elmi-nazəri irsində Yusif Vəzir Çəmənzəminlinin hekayə yaradıcılığı, xüsusən bədii gülüşün fəal iştirak etdiyi ayrı-ayrı çeşidli nümunələri belə bir aspektdən də-yərləndirilir, ədibin yazıçı manerasına, təhlil və təsvir üsulundakı xəqli koloritin açılış və dər-kində satiranın müstəsna yeri və mövqeyi məsələsi ön plana çəkilir.

Yusif Vəzir Çəmənzəminlinin bu mərhə-lədə qələmə aldığı "Borclu", "Hərrac", "Məşədi və Kərbəlayı", "Toy", "Ağ buxaqda qara xal", "Ağsaqqal", "1905-ci ildə", "Həkim", "Əziz", "Zeynal bəy", "Dərdli Züleyxa", "Dəli", "Cümə axşamı", "Yeni fars", "Hacı", "Qız məktəbində", "Divanə", "Dinayı qardaşlar", "Son bahar", "Cavan", "Yuxu", "Polis paltosu", "Dərs", "Xanın qəzəbi", "Mərsiyəxan", "Yeni bir aləm", "Qumarbazın arvadı", "Bir qəpik", "Üç", "Üç gecə", "Dürnisə və Kərbəlayı Eyvaz", "Şair", "Nahaq qan", "Doqquz ay keçmiş", "Ayrılıq axşamı", "Nitq" və "Dərvish məsələsi" kimi hekayələrdə qaldırılan ictimai-sosial problemlərin qoyuluşu satirik yönən təsvirə getirilir, dövrün eybəcərliklərinə, ədalətsizliklərinə münasibət belə bir baxış bucağından dəyərləndirilir.

Ədibin ilk hekayəsi olan "Şahqulunun xeyir işi"nda satiranın nəzərəçarpacaq dərəcədə iştiraki buna əyani nümunə kimi göstərilə bilər. Nalbənd Kərbəlayı Qurbanın ailəsində baş verən hadisələr yalnız məişət çərçivələri ilə məhdudlaşdırıb qalmır, insanın azad sevgisi, istəyi olmayanda, o, zorən belə bir işə cəlb ediləndə, özü də bu işi özünə dolanışq vasitəsi seçən məşşətə Yetər kimi bir şəxsə həvalə ediləndə sonluğun acınacaqlı şəkil alacağına şübhə yeri qalmır.

Ərlə arvadin – Kərbəlayı Qurbanla Nənə-xanım arasında baş verən bir mükələmə hekayənin əsası ideya və məzmunu barədə əyani təsəvvür yaradır:

"- Belə olmaz, gecənin yarısına kimi gəzməzlər, niyə demirsən, oğul, vaxtında evə gəl?"

"- Niyə gəlsin, a kişi? Evdə nə var? Qoy cahildir gəzsin! Evə gətirib ev toyuğu qayırma-yacaqsan ki?" [2, s.8]

Kamran Məmmədov "Şahqulunun xeyir işi" hekayəsini satirik mövzuda qələmə alınmasının nəzərə alaraq, müəllifin onu dövrün aparıcı gülüş məcmuəsi olan "Molla Nəsrəddin" jurnalına göndərməsini də bu mənada təsadüfi hesab etmir, göstərir ki, bu həm də hekayənin janr müəyyənliyi barədə konkret bir qənaətə gəlməyə imkan yaradır.

Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığına xüsusi tədqiqat həsr edən filologiya elmləri namizədi Məryəm Axundova da "Şahqulunun xeyir işi" hekayəsinin hansı mətbu orqanda dərc edilməsi məsələsinə münasibət bildirir. O yazır: "Lakin nədənsə əsər ("Şahqulunun xeyir işi" hekayəsi-K.Hüseyanova) "Molla Nəsrəddin"də getməmiş, dörd il sonra Haşim bəy Vəzirovun nəşr etdiyi "Səda" qəzeti 1911-ci il avqust nömrəsində çıxmışdır. Bu da ədibin bir sıra hekayələri kimi ilk dəfə "felyeton" adlandırılmış, "Məişətimizdən bir şəkil" deyə əlavə ifadə ilə çap olunmuşdur. Sovet dövründə müəllif həmin hekayəni "Keçmiş sahifələr" adı ilə çıxmış kitabına (1926) daxil etmişdir. Başqa bir yerdə Y.Vəzir bu hekayəni Mirzə Cəlilin "Qurbanəli bəy" əsərini oxuduqdan sonra yazmaq fikrinə düşdüyü qeyd edir. Hər iki hekayəni nəzərdən keçirək, görərik ki, bunlarda təsvir edilən əhvalat başqa-başqa olsa da, hər iki hekayə o zamankı Azərbaycan məişətindən götürülmüş təbii ləvhəldərdir, hər iki əsərdə müəllifləri düşündürən cəhalət və avamlıqdır ki, çox güman, Y.Vəzirin də fikrini ilk növbədə cəlb edən bu olmuşdur" [3, s.14-15].

Əlbəttə, sərf satirik səpkidə qələmə alınan bu hekayəni felyeton adlandırmaq doğru deyil. Bu, hər şəydən əvvəl, hekayənin janr müəyyənlilikindən uzaqlaşmaq cəhdindən başqa bir şey deyil, "Məişətimizdən bir şəkil" ifadəsi (sərlövhəsi) bəlliidir ki, hekayənin mövzusunun o dövrün ailə-məişətindən alındığını təsdiqləyən fakt və məlumat səciyyəsi daşıyır. Ancaq bir həqiqət də var ki, Yusif Vəzir Çəmənzəminlinin bu dövrden etibarən qələmə aldığı satirik hekayələrin əksəriyyətində o zamankı Azərbaycan gərçəkliliyində, ailə məişətində baş verən neqativ hallara, onun tənqidinə münasibət ifadə olunur.

Yusif Vəzir irlisinin tanılmış tədqiqatçılardan biri olan professor Tofiq Hüseynoğlu

ədibin hekayə yaradıcılığına vaxtilə ədəbi tənqidin münasibəti barədə yazar: "Tənqidçi Kazimoglu "Yeddi hekaya" kitabındaki əsərləri milli məişətimizi realistcəsinə əks etdirdiyinə görə yüksək qiymətləndirirdi.

Tənqidçinin "İqbali" qəzeti 26-ci nömrəsində çap olunmuş "Solğun çiçək" adlı məqaləsində də Yusif Vəzir Çəmənzəminli haqqında maraqlı fikirlər var: "Möhtərəm Yusif bəy Vəzirov (Çəmənzəminli) hekayəçilikdə böyük mövqə qazanmışdır. Onun yazdığı hekayələr məhəlli Qafqaz məişətini və cəmaatimizin həyat və yaşayışını təsvir edir" [4, s.9]. Göründüyü kimi, tənqidçi Seyid Hüseyin Yusif Vəzir Çəmənzəminlinin hekayəçilikdə kifayət qədər tanındığını vurgulamışdır. Doğrudan da, həmin vaxt Y.V.Çəmənzəminli bir neçə hekayə kitabınn müəllifi idi və əsərləri ilə bədii istedad sahibi və orijinal hekayə ustası olduğunu göstərə bilməmişdi. Təsadüfi deyil ki, "Solğun çiçək" məqaləsində cəmi iki həftə sonra Seyid Hüseyin yazıcının 1913-cü ildə çıxan "Həyat sahifələri" kitabı barədə yenə "İqbali" qəzeti xüsusi məqalə çap etdirir. Bu məqalədə yazıcının həcmə kiçik hekayələrinin qiymət və əhəmiyyətindən bəhs olunur; göstərilir ki, bu kiçik hekayələrin hər birində bir çox həqiqətləri əks etdirən xüsusi mətləbdən danışılır; bütün bunlarda heç kəsə bənzəmək cəhd, təqlidçilik yoxdur; bu kimi əsərlərin böyük əhəmiyyəti ondadır ki, istər faciəli, istərsə də məzħəkəli hekayələrin hər birində milli və yerli kolorit güclüdür."

Yusif Vəzir Çəmənzəminlinin hekayəyə, xüsusən satirik hekayəyə meyil və marağının üstünlüyünü Kamran Məmmədov o dövrün tənqidini realizm səpkisində fəaliyyət göstərən müqtədir sənətkarların yaradıcılığından təsirlənmə faktı kimi dəyərləndirir ki, bu da tamamilə təbii və inandırıcı təsir bağışlayır. "Molla Nəsrəddin" satirik məcmuəsində dərc olunan felyetollar, satirik ədəbi nümunələr Yusif Vəzir Çəmənzəminlinin fikri inkişafına əsaslı təsir göstərirdi. Kamran Məmmədov ədibi fəal yaradıcılıq axtarışlarına sövq edən, onun Azərbaycan həyatından və məişətindən alınan mövzulara aranın marağını belə izah edir: "Çəmənzəminlinin müəllimləri XX əsrin keşməkəşli, inqilablı, ziddiyətli, mürəkkəb həyatı ilə yanaşı, klassik

Azərbaycan və Şərqi ədəbiyyatı, yaşlı müasirləri, eləcə də rus realist ədəbiyyatının Qoqol, Şedrin, Çexov kimi böyük sənətkarları olmuşdur" [5, s.97].

Kamran Məmmədovun ədibin hekayə yaradıcılığına mövzuzu baxımdan verdiyi təsnifatda bu nümunələri satirik mahiyyət və çalardan uzaqlasdırırmır:

1. "Dinin məhvədici təsiri. Usta Ağabalaların faciəsi. "Cənnətin qəbzi". Dünyəvi gözəlliklərin qəlebəsi. "Ağ buxaqda qara xal", "Mərisiyəxan".

2. Qoluzorluların ifşası. Zəhmətkeş xalqın cibinə girən "millətpərəstlər". Kasibin başına gətirilən oyunlar. "Ağsaqqal", "Xanın qəzəbi", "Hacı" və başqa hekayələr.

3. Çar əsili-idarəsini daxildən laxladan özbaşınalığın, rüşvətxorluğun acı nəticələrinin təsviri. "Zeynal bəy", "Polis paltosu", "Nitq" hekayələri.

4. Kiçik adamların ailə-məişət və ictimai faciələri. Zəhmətkeş xalqa humanist münasibət. "Sərhəd məsoləsi", "Borclu", "Məşədi Kərbəlayı", "Cümə axşamı", "Dəli", "Dinayı qardaşlar", "Nahaq qan", "Bir qəpik" və başqa hekayələr.

5. Azərbaycan qadınlarının tərcüməyi-həli hekayələrde. "Müsəlman arvadının sərgüzəsti", "Toy", "Divanə", "Dərdli Züleyxa", "Üç", "Qumarbazın arvadı".

6. Tələbə həyatının "sərgüzəştləri". "Cavan", "Son bahar", "Dərs", "Üç gecə" və başqa hekayələr.

7. Təzə mövzulu hekayələr. "Həzrəti Şəhriyar" komedyası. Kinossenarilər: "Altunsaq", "Sosialist vatəni" uğrunda və başqları.

Kamran Məmmədovun apardığı təsnifatda mövzü və problem kimi sərlövhəyə çıxardığı məsələlərin mahiyyətində, görünüşü kimi, satirik yanaşma və eyhamın dayandığını isbat etməyə elə bir ehtiyac yoxdur.

İstər qadın azadlığına, istərsə də ictimai haqıqsızlığa, qoluzorlu təbəqələrin özbaşınalığına hər olunan hekayələrdə də yazıcının satirik gülüşün ən müxtəlif çalarlarından böyük ustalıqla yaradıldığı epik səpkili bu nümunələrdə aydın görünür.

Kamran Məmmədovun ədibin hekayələri-ni satirik mahiyyətdən bir qədər yaygın qəbul etməsi, şübhəsiz ki, bu yaradıcılıq təməyülünün elmi-nəzəri fikirdə kifayat qədər konseptual həllini tapmayan müddəəalarının işləniləb hazırlanması ilə bağlı izah etmək olar. Uzun illər elmi-nəzəri dövriyyədə satiranın bir əslubi çalar kimi iştirakını təsbit edən nöqtəyi-nəzərlərin mövcud olduğu dönəmlərdə belə bir mövqə tutmağın çətinliyi ilə razılaşmalyıq.

**Nəticə.** Yusif Vəzir Çəmənzəminlinin XX əsrin əvvəllərində qələmə aldığı hekayələrin mövzu və problematikasında özünü qabarıq nümayış etdirən aktual məsələlər cəmiyyətdə və

insani münasibətlərdə baş verən aşınmaları eks etdirdiyi məlum həqiqətdir. Sələflərinin yaradıcılıq ənənesini davam etdirən Yusif Vəzir Çəmənzəminlinin öz hekayə yaradıcılığında satiraya məxsusi yer ayırması da bu amillə six bağlı idi.

Yusif Vəzir Çəmənzəminlinin bu cür xarakterik yaradıcılıq məziyyətini Kamran Məmmədov sonralar Azərbaycan bədii gülüş mədəniyyətinə həsr olunan araşdırışlarında da diqqətə çatdıraraq təqdir etmişdir. Bütün bunlar professor Kamran Məmmədovun Yusif Vəzir şəxsiyyətinə və bədii ərsinə verdiyi dəyərin böyükliyündən irəli gəlməkdədir.

## ƏDƏBİYYAT

1. Qısa estetika lügəti. Siyasi ədəbiyyat nəşriyyatının 1964-cü il nəşri əsasında tərtib edəni və redaktoru Əkbər Ağayevdir. Tərcümə edənləri: A. Aslanov, İ.Rüstəmov. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1970.
2. Çəmənzəminli Y.V. Şahgulunun xeyir işi. Seçilmiş əsərləri. Çapa hazırlayıarı filoloji elmlər namizədi Məryəm Axundova, Bakı, "Gənclik", 1976.
3. Axundova M. Yusif Vəzir Çəmənzəminli. Elmi redaktori: filologiya elmləri doktoru Kamran Məmmədov. Bakı, "Yaziçı", 1981.
4. Hüseynoğlu T. Ədəbiyyatla yaşayırıam... Bakı, Azərnəşr, 1993.
5. Məmmədov K. Yusif Vəzir Çəmənzəminli (Həyatı və yaradıcılıq yolu). Bakı, "Elm", 1981.

## THE SATIRICAL PROSE OF THE XX CENTURY IN KAMRAN MAMMADOV'S INVESTIGATIONS (on the basis of creativity of Yusif Vəzir Chamanzaminli)

### Summary

The article deals with the heritage of Yusif Vəzir Chamanzaminli which had been taken the important place in the literary activity of Kamran Mamedov with the memorable patterns of satirical prose. Here is investigated his thoughts, and literary-social factor which from the beginning of the 20<sup>th</sup> century directed the story activity to the satirical tendency. The first story called "The Good Work of Shahgulu" and other stories devoted to the serious social and daily life problems are kept in the focus of attention.

**Key words:** satirical tendency, story, social-historical condition, comical means, literary heritage

## САТИРИЧЕСКАЯ ПРОЗА ХХ ВЕКА В ИССЛЕДОВАНИЯХ КАМРАНА МАМЕДОВА (на основе творчества Ю.В. Чеменземинли)

### Резюме

В статье главным предметом исследования является анализ и обобщение Камраном Мамедовым наследия Юсифа Везира Чеменземинли, в творчестве которого значительное место имеют памятные примеры сатирической прозы. Большое внимание уделяется взгляям писателя на литературно-общественные факторы, которые с начала XX века привели к перенаправлению творчества писателя к тенденции создания сатирических рассказов. Начиная с рассказа «Женитьба Шахгулу», который является первым рассказом, имеющим неосредственно сатирическое значение, в центре внимания также рассказы писателя, посвящённые серьёзным общественно-социальным, семейно-бытовым проблемам.

**Ключевые слова:** сатирическая тенденция, рассказ, социально-историческое положение, комические средства, литературное наследие